

**M. F. AXUNDOV ADINA MİLLİ KİTABXANADA
MÜASİR İNFORMASIYA TEKNOLOGİYALARININ TƏTBİQİ
(elektron resursları və elektron məlumat bazalarından
istifadə qaydaları)**

**A.V. HƏSƏNOVA
Bakı Dövlət Universiteti
Kitabxanaşunaslıq kafedrasının magistrantı**

Məqalədə Milli Kitabxananın elektron resurslarından və elektron məlumat bazalarından istifadə yolları öz əksini tapmışdır. Həmçinin məqalədə kitabxananın elektron resursları haqqında məlumat verilmişdir.

Açar sözlər: Milli Kitabxana, elektron resurslar, elektron məlumat bazaları

Cəmiyyətin həyatına informasiya texnologiyalarının daxil olması, eyni zamanda, informasiya cəmiyyəti yaradılması yolunda respublikamızda həyata keçirilən tədbirlər kitabxana işinin də elektron sisteminə keçirilməsinə vacib şərt kimi qarşıda qoyub.

İnformasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi fərdi biliklərin ictimailəşməsi – kollektiv təfəkkürün formallaşması üçün misilsiz imkanlar yaradır, biliklər və informasiyaya əsaslanan yeni tipli cəmiyyəti formalaşdırır.

Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində görülen işlər sırasında kitabxana işinin təşkilii, idarə edilməsi, xüsusun oxuculara informasiya xidmətində formallaşmış iş üsullarına, kitabxana fondlarının komplektləşdirilməsinə, müasir texnologiyaların tətbiq edilməsinə başlanması, dövlətin kitabxana işi sahəsindəki siyasetinin prioritet istiqamətinə çevrilmişdir.

Müasir dövrdə kitabxana işi ölkədə cəmiyyətin informasiyaladırılmasında mühüm attributlardan biri kimi getdiyəcə mürakkəbləşən, müasir texnologiyalara əsaslanmaqla yenilşən fəaliyyət sahəsi kimi formalşmaqdadır. (2, s.7)

XX əsrə Azərbaycan mədəniyyətinin ən böyük uğurlarından biri çoxşaxəli kitabxanalar şəbəkəsinin və bu şəbəkənin baş, aparıcı kitabxana – informasiya müəssisəsi olan M. F. Axundov adına Milli Kitabxananın yaradıb təşəkkül tapması olmuşdur.

1990-ci illərin sonlarından başlayaraq Azərbaycan Milli Kitabxanasında informasiya – kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqinə başlanılmışdır. 1998-ci ildə Soros Fonduun və Avrasiya Fonduun qrantları əsasında İnternet zalının açılması ilə ilk

addimlar atılmışdır. Respublikada kitabxanada ilk internet zalı məhz M.F. Axundov adına Milli Kitabxanada yaradılmışdır.

2000-ci ildə isə yeno da həmin ictimai təşkilatların qrant vəsaiti hesabına Milli Kitabxanada ilk Tədris Mərkəzi təşkil olunmuşdur. ABŞ səfirliliyinin, Soros və Avrasiya fondlarının maliyyə dəstəyi ilə ABŞ-in VTLS korporasiyasının məxsusi kitabxanalar üçün işləyib hazırladığı Virtua programının tətbiqi ilə elektron kataloğun tərtibinə hazırlıq işlərinə başlamılmışdır. Bu layihənin kompüter avadanlıqları və texniki təminatı Soros Fondu tərəfindən, program təminatı isə Avrasiya Fondu tərəfindən həyata keçirilmişdir.

Milli Kitabxanada dünyanın ən böyük və zəngin kitabxanalarında daha çox tətbiq olunan VTLS-Virtua sistemi həyata keçirilən kitabxana proseslərinin avtomatlaşdırılmasına, oxucu sorğularının virtual rejimdə ödənilməsinə və ödənilən arayışların tam şəkildə məlumat bazasında saxlanmasına şərait yaradır və onların təkrar istifadəsinə imkan verir. Virtua avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında oxuculara operativ məlumat verilməsi məsələsinə də həll etmişdir.

Milli Kitabxana ABŞ-in Beynəlxalq Təminat Təşkilatı ilə müqavilə bağlayaraq Avrasiya Fonduun maliyyə dəstəyi ilə VTLS/VİRTUA-nın tam kompleksini almışdır. Bu program elektron kataloğun tərtibindən elektron kitabxanamın təşkilinədək, kitab fonduun komplektləşdirilməsindən milli bibliografiyanın və respublikanın bütün kitabxanalarının toplu elektron kataloğunun yaradılmasına qədər bütün proseslərin avtomatlaşdırılmasına imkan verir. (5, s. 172)

İnformasiyanın, kompüterin insanların mösətində daxil olduğu, onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda, oxucuların zaman və məkan problemi olmadan lazımi informasiyanı əldə etməsinə, müasir tipli informasiya texnologiyalarından istifadə etməklə bilavasitə iş və yaşayış yerlərindən dönyanın ən zəngin informasiya mənbələrinə daxil olaraq lazımi informasiyaları operativ şəkil almalarına şərait yaratmaq istiqamətində M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında son illər ərzində məqsədyönlü işlər görülür. Bütün bu işlərin nəticəsi olaraq Milli Kitabxananın veb saytının, elektron kataloğunun və elektron kitabxanasının yaradılması təmin edilib və oxucuların istifadəsinə verilib, kitabxanada məsafədən virtual metodik metodludan istifadə olunur.

2004-cü ilin martında Milli Kitabxanada digər kitabxana – bibliografiya proseslərinin avtomatlaşdırılması işlərinə start verilmişdir. Lakin bütün bunlar külli miqdarda vəsait tələb etdiyindən müvəqqəti işlər dayandırılmışdır.

Xeyli hazırlıq və təcrübə işlər aparıldıqdan sonra 2006-ci ilin mayında Milli Kitabxanannın veb – saytının və elektron kataloğunun təqdimat mərasimi olmuşdur. Respublikada ilk kitabxana saytı və elektron kataloğunun təqdimati beynəlxalq ekspertlərin, respublika kitabxana ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirakı ilə olmuşdur. 2006-ci ilin mayında Milli Kitabxanannın saytı vasitəsilə bir sira beynəlxalq məlumat bazalarında birbaşa axtarış aparmaq imkani əldə edilmişdir.

2008-ci ilin dekabrından isə ölkə mətbuatının təmmütrəli analitik elektron – məlumat bazasının yaradılmasına başlanılmışdır. Yəni 100-ə yaxın qəzet və jurnalda dərc olunan materialların tam elektron mətnləri mövzü və predmetlər üzrə qruplaşdırılaraq Milli Kitabxanannın elektron kataloğunun analitik məlumat bazasına daxil edilir. Bununla da artıq kitabxanannın sayı 100 min nəfərə çatan virtual oxucuların nəinki dövr mətbuat materiallarının bibliografiq təsvirlərini, hətta onların tam elektron mətnlərini də kitabxanannın saytı və elektron kataloqu vasitəsilə açıb oxuya biləcəklər. (5, s. 176)

Milli Kitabxanannın oxuculara və kitabxanalara təqdim etdiyi son yenilik onun lokal kompüter şəbəkəsinə daxil olan kitabxanaların milli kitabxanının elektron çatdırılması sisteminin tətbiqindən ibarətdir.

Milli Kitabxanada informasiya texnologiyalarının tətbiqi strukturunda dəyişikliklər də səbəb olmuşdur. Milli Kitabxanannın strukturu tamamilə yenidən qurulub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunan yeni struktura müasir dövrün tələbləri ilə səsləşən bir sira yeni şöbələr “Elektron informasiya xidməti”, “Kitabxana – bibliografiya proseslərinin avtomatlaşdırılması” və “informasiya texnologiyaları”, “Elektron resurslarının yaradılması”, “Kitabxanaçıların tolım və tədris mərkəzi”, “Kitabxana siyaseti və metodiki rəhbərlik”, “Analitik elektron məlumat bazasının yaradılması”, “Elektron dissertasiya fondunun təşkili və ondan istifadə” şöbələri və bir sira yeni bölmələr yaradılıb. (5, s. 183)

Milli Kitabxanının fəaliyyətində Analitik Elektron Məlumat Bazasının Təşkilii şöbəsinin rolu çox olmuşdur. Yeni yaranmış Analitik Elektron Məlumat Bazasının Təşkilii şöbəsində işlər kitabxanada qısa müddədə tətbiq olunmuş avtomatlaşdırılmış kitabxana programına uyğun olaraq aparılır. Şöbəyə 80 adda dövr mətbuat daxil olur. Şöbənin başlıca məqsədi və vəzifəsi dövr mətbuat sahifələrindən respublikamıza aid Azərbaycan və rus dillərində olan məqalələri - Respublikanın ictimai-siyasi və mədəni həyatında baş verən hadisələri, əlamətlər, günləri, elmin müxtəlif sahələrinə, iqtisadiyyata, kənd təsərrüfatına və s. sahələrə aid materialları (Azərbaycan Respublikasının Qanunları, Sərvəncamlar, Fərmanlar, Azərbaycanda mədəni quruculuq, mədəni əlaqə, kitabxana işi, muzey işi, turizm, tarix və mədəniyyət abidələrinin qorunması, kino,

musiqi, rassamlıq, heykəltəraşlıq və s.) araşdırmaqdan, kitabxananın “Elektron kataloq”unda eks etdirməkdən ibarətdir. Şöbə bu xidməti vasitəsilə xarici ölkələrdə, respublikamızın ayrı-ayrı şəhərlərində, rayonlarında və kəndlərində Milli Kitabxanannın saytı vasitəsilə insanların gündəlik məlumatlanması asanlaşdırır. (5,s. 173)

Şöbə 2009-cu ildə respublikamıza dair və ümumi xarakterli məqalələrin Azərbaycan və rus dilində 25864 (bundan 21434 məqalə Azərbaycan dilində, 4430 məqalə rus dilində), 2010-cu ildə Azərbaycan və rus dilində 27841 (bundan 21825 məqalə Azərbaycan dilində, 6016 məqalə rus dilində), 2011-ci ildə respublikamıza dair və ümumi xarakterli məqalələrin Azərbaycan və rus dilində 38168 (bundan 29289 məqalə Azərbaycan dilində, 8879 məqalə rus dilində), 2012-ci ildə isə şöbə il ərzində respublikamıza dair və ümumi xarakterli məqalələrin Azərbaycan və rus dilində 34628 (bundan 26478 məqalə Azərbaycan dilində, 8150 məqalə rus dilində) analitik-bibliografiq yazını “Elektron kataloq”un məlumat bazasına daxil etmişdir. (3)

Milli Kitabxanada bu işin həyata keçirilməsi nəticəsində müxtəlif mövzuları özündə eks etdirdən elektron məlumat bazaları yaradılmışdır. Bu bazalar haqqında kitabxanannın saytı vasitəsilə informasiya əldə etmək olar.

Milli Kitabxanannın elektron məlumat bazasına elektron kitabxana linki (kecid) vasitəsilə daxil olmaq olur. Burada Azərbaycanın görkəmli şəxsiyyətləri, şair, yazarı, ictimai-siyasi xadimlər və başqalarının hayat və yaradıcılığı, kitabları, şəkillərindən ibarət fotoalbum və videogörüntülər elektron versiyada istifadəçilər təqdim edilir. Eyni zamanda saytın ana səhifəsinin sağ və sol tərəfində “Xocalı soyqırımı”, “Heydər Əliyev Fondu”, “Azərbaycan kitabxanaları”, “Bunları unutməq olmaz. Qan yaddaşımız”, “İsgəl altında olan torpaqlarımız bizi çağırır”, “Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxanannın birgə “Bərpaşası” layihəsi”, “Azərbaycanın hüquqi məlumat bazası” və digər elektron məlumat bazaları da var. Bu bazalardan istifadə etmək üsullarını anl.az saytında daha aydın görmək olar.

Elektron məlumat bazası linkinin (kecid) üzərinə kursoru gətirib sıçanın sol düyməsini sıxıqdırda məlumat bazasına haqqında informasiya daxil edilmiş şəxsiyyətlərin siyahısı açılır.

Əgər ulu öndər Heydər Əliyev haqqında məlumat bazasına baxmaq istəyirksə, Heydər Əliyev irsi” linkini (kecid) seçib bu baza ilə tanış ola bilərik.

Bütün bunlarla yanaşı, Milli Kitabxana oxucularına “Kütüvli informasiyalar sistem” adlı məlumat bazasını təqdim edir. Məlumat bazasında oxucular Rusiya və xarici ölkələrin sənaye siyaseti, yenilikləri, son 14 ili əhatə edən informasiyalar ilə tanış edilir. Burada, həmcinin

sirkətlər, tenderlər, qanunvericilik və gömrük, biletlər, otellər və s. barədə məlumat bazaları əldə etmək olar.

Milli Kitabxananın Humanitar elmlər zalında Azərbaycan və rus dillərində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə onlayn məlumat bazası fəaliyyət göstərir. Bu bazadan www.qanun.info (Azərbaycan dilində) və www.consulting.minimax.az (rus dilində) internet səhifəsinə daxil olmaqla istifadə etmək olar.

Milli Kitabxananın saytındaki elektron kitabxana bölməsində mikrofilmşədirilmiş ədəbiyyatın, qədim ədəbiyyatın, 15 dövri və ardi davam edən nəşrlərin elektron məlumat bazası da mövcuddur.

Kursoru mikrofilmşədirilmiş ədəbiyyat linkinin (keçid) üstüna götirdikdə 2 bölmə açılır ki, bunlar da mikrofilmşədirilmiş kitablar və mikrofilmşədirilmiş dövri mətbuatdır. Kitabxana fondunda olan mikrofilmərin tam mətninin elektron variantını da əldə etmək mümkündür. Həmçinin qədim ədəbiyyat bölməsində fondda olan qədim kitablar əsasında hazırlanmış elektron resursların siyahısı da təqdim edilir. Lakin məzmun və tarixlik baxımından qiymətli, xüsusi, nadir nüsxələr olduğundan elektron resurslardan kitabxananın Elektron İnformasiya Xidməti və KAA (kitabxanalararası abonement) şəbəkəsində lokal şəbəkədə istifadə etmək olar.

Kitabxanada olan XVIII əsrin sonlarından başlayaraq Azərbaycanda nəşr olmuş dövri və ardi davam edən nəşrlərin elektron versiyaları da hazırlanır. Bu bölmədə Azərbaycanda nəşr olunan və internet saytı olan qəzetlər, dövri və ardi davam edən nəşrlərin elektron məlumat bazası ayrıca linklər (keçid) şəklinde təqdim olunur.

İstənilən qəzətin adının üzərinə cursoru götürüb siçanın sol düyməsini sıxıqla həmin qəzətin sayı açılır.

Lakin dünya elm sferasına müraciət etmədən, digər kitabxanalarla məlumatın oxuculara təqdim edildiyi, son yəhudi kitabxanaların səfarişi əsasında digər kitabxanaların oxucularına Milli Kitabxananın lokal şəbəkəsində yerləşdirilmiş təmmətnli kitabların müəyyən hissələrinin elektron qədəmlərindən ibarətdir. Artıq bu istiqamətdə xeylə işlər görülmüşdür. 2011-ci ildə 3499 adda ədəbiyyatın elektron versiyası hazırlanmışdır. O cümlədən İrşad (1906-1908), İqbal (1913-1915), İttifaq (1908), Yeni İqbal (1915-1917), Yeni İqdam (1915), Yeni İrşad (1911-1912), Yeni Fikir (1925-1926), Zəngi (1925- 1928), Yeni Həqiqət (1911), Yurd (1979, 1983-1986, 1988, 1990-1992), Kaspi (1894), Kəşkül (1883-1891) və s. jurnallarının elektron versiyası yaradılaraq kitabxananın lokal şəbəkəsinə yerləşdirilmişdir.(4)

Bu kitabxanaların məlumat bazalarına www.anl.az saytının ana səhifəsinin sol tərəfindən "Dünya kitabxanaları internetdə" linki (keçid) vasitəsilə dünya kitabxanalarına keçid alıb, onların elektron kataloqunda və elektron kitabxanasında axtarış aparmaq olar.

Məsələn, dünya kitabxanaları linkindən (keçid) İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli kitabxanalarına keçid almaq olar.

Ana sohifənin aşağı hissəsində Avropa (The European Library) və Azərbaycan kitabxanalarının məlumat bazalarını görmək olar.

Buradan Avropa və Azərbaycan kitabxanalarının məlumat elektron bazalarına, elektron kataloqlarına və elektron kitabxanalarına keçid almaq olar.

Beləliklə, elektron kitabxanaların yaradılması informasiya xidmətinin məlumat bazalarında axtarışın sürətli və keyfiyyətli aparılması, bunun da nəticəsində istifadəçilərin sayıının artmasına səbəb olur.

Elektron resursların yaradılması istiqamətində atılan daha bir addim dövri mətbuat nümunələrinin tam komplektlərinin elektron versiyası yaratmaqdən ibarətdir. Artıq bu istiqamətdə xeylə işlər görülmüşdür. 2011-ci ildə 3499 adda ədəbiyyatın elektron versiyası hazırlanmışdır. O cümlədən İrşad (1906-1908), İqbal (1913-1915), İttifaq (1908), Yeni İqbal (1915-1917), Yeni İqdam (1915), Yeni İrşad (1911-1912), Yeni Fikir (1925-1926), Zəngi (1925- 1928), Yeni Həqiqət (1911), Yurd (1979, 1983-1986, 1988, 1990-1992), Kaspi (1894), Kəşkül (1883-1891) və s. jurnallarının elektron versiyası yaradılaraq kitabxananın lokal şəbəkəsinə yerləşdirilmişdir.(4)

Milli Kitabxananın oxuculara və kitabxanalarla təqdim etdiyi son yeniliklər kitabxanaçılarının səfarişi əsasında digər kitabxanaların oxucularına Milli Kitabxananın lokal şəbəkəsində yerləşdirilmiş təmmətnli kitabların müəyyən hissələrinin elektron qədəmlərindən ibarətdir.

Ümumiyyətlə müasir informasiya texnologiyalarının Milli Kitabxanaya tətbiqi istiqamətində önemli addimlar atılmış və bu proses davam etməkdədir.

Aydın olur ki, digər elektron kitabxanalar və elektron kataloqlar "Azərbaycanın elektron resursları" başlığı altında verilmişdir.

İstifadəçilərə virtual kitabxana xidməti göstərən saytlar təkcə ölkədə olan virtual kitabxanalarla deyil, eləcə də dünya kitabxanalarının məlumat bazaları ilə də əlaqə yaradır.

Ədəbiyyat

1. Xələfov A.A. Azərbaycanda kitabxana işinə dair Heydər Əliyev doktrinasi uğurla davam edir.- B.; 2009.- 185 s.
2. Xələfov A.A. İnformasiyalasdırılmış cəmiyyətin xüsusiyyətləri və problemləri // Respublika .- 2002.- 17 aprel
3. M. F. Axundov adına Milli Kitabxananın 2009- cu il hesabati
4. M. F. Axundov adına Milli Kitabxananın 2011- ci il hesabati
5. Tahirov K.M. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923-1959-cu illər).-Bakı; 2009.- 219 s.

**Use modern information technologies in the national library named
after M.F.Akhundov.**

(How the use of electronic resources and electronic databases)

H. A. HASANOVA

Summary

In article reflected instructions on the use of electronic resources and electronic databases in National Library. In addition, also reflected in the article information about electronic resources which prepared by National Library.

Key words: National library, electron resources, electron data baces

Использование современных информационных технологий

национальной библиотеке имени М. Ф. Ахундова.

**(инструкции использование электронных ресурсов и электронных
баз данных)**

A. В. ГАСАНОВА

Резюме

*В статье отражается инструкции по применению электронные
ресурсы и электронные базы данных в Национальном Библиотеке.
Кроме того, в статье также было указано информация о
электронных ресурсов которых подготовлено в Национальном
Библиотеке.*

Ключевые слова: Национальная библиотека, электронные
ресурсы, электронные базы данных.